

Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu və səmərəli sədrliyi yüksək dəyərləndirilir

Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda videoformatda çıxış edərkən bildirib ki, təşkilat beynəlxalq arenada qlobal sülh, ədalət və həmrəylik işinə böyük töhfələr verir.

Dövlət başçısının sözlerinə görə, suverenlik və ərazi bütövlüyüne hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının teməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr Bandunq prinsiplərinə riayət etseydilər, onda dünyada müharibələr və munaqışlər də olmazdı. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəlib. Qısa müddət ərzində Azərbaycan hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazanaraq, 2019–2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçilib.

Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında Azərbaycan Prezidenti bəyan edib ki, ölkəmiz fəaliyyətini Bandunq prinsipləri əsasında quracaq, ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edəcək.

Təəssüflər olsun ki, beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşma mövcuddur və bu, dünyada munaqışlərin ədalətli həllinə menfi təsir göstərir. Prezident deyib ki, Azərbaycan da son 30 il ərzində belə selektiv yanaşmaya məruz qalıb. Beynəlxalq münasibətlərdə tətğun edən ikili standartlardan istifadə edən Ermənistana beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayıb. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. 1992-ci ilin fevralında Xocalı soyqırımı törədərək yüzlerle mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirib. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkü-nün doğma evlərinə qayıtməq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozub.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və Ermənistən qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-sərtsiz çıxarılmasını tələb



edən dörd qətnamə 30 ilə qədər icra olunmayıb. Amma Ermənistana qarşı sanksiyalar tətbiq edilməyib. Bundan ruhlanan Ermənistən işğalı daha möhkəmləndirməyə, hərbi cinayətlərini davam etdirməyə, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirməyə, Azərbaycan xalqının mədəni və dini irləni mehv etməyə çalışıb.

Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistən Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum tərədib və buna cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayaraq işğal altındakı torpaqlarımızı azad edib.

Prezident qeyd edib ki, Qoşulmama Hərəkatına üzv dövlətlər daim Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstekləyib. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bize verdiyi dəstək olduqca dəyərlidir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qəthamələrə istinad edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbuluna imkan verməyiblər.

Bundan əlavə, bu il hərəkata üzv dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il – 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul ediblər. Biz bunu Azərbaycanın hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin əlaməti kimi yüksək dəyərləndiririk.

**Füzuli HACIYEV,
tarix elmləri üzrə fəlsəfə doktoru**